

Azərbaycan Dövlət İqtisad Universitetinin
rektoru professor Ədalət Muradova

Hörmətli Ədalət müəllim!

Sizi və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kollektivini universitetin 90 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kollektivi adından və şəxsən öz adımdan ürəkdən təbrik edir, möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Ölkəmizin ali təhsil sistemində özünəməxsus yeri və mövqeyi olan UNEC böyük inkişaf yolu keçmişdir. Fəaliyyət göstərdiyi müddət ərzində Azərbaycan xalqına neçə-neçə savadlı kadrlar hazırlamış, ölkəmizin hər tərəfli inkişafında xüsusi yerə sahib olmuşdur. Azərbaycan iqtisadiyyatının güclənməsində, sürətli inkişafında universitetinizin rolu əvəzsizdir. UNEC Azərbaycanın bir çox xarici ölkələrlə elmi, mədəni, iqtisadi əlaqələrinin genişlənməsində, qazandığı nailiyyətlərin beynəlxalq aləmdə təbliğ edilməsində mühüm xidmətlər göstərir. Son illər universitetin beynəlxalq əlaqələrinin genişlənməsi xarici ölkələrin elm və təhsil müəssisələri ilə səmərəli əməkdaşlığa, elmi-tədqiqat imkanlarının və nəzəri biliklərin artırılmasına əlverişli şərait yaradıb. Universitetin professor-müəllim heyəti müxtəlif xarici layihələrdə fəal iştirak edir, alimləri və gənc tədqiqatçıları bir sıra milli və beynəlxalq elmi nailiyyətlər qazanıblar. Ən müasir təhsil trendlərini uğurla mənimsəyən UNEC-də təhsilin və elmi tədqiqatların səviyyəsi ən müasir standartlar səviyyəsindədir. UNEC brendi həm də dünyada Azərbaycanı layiqincə tanıdır, dünyanın aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq edir, ikili diplom proqramları ilə bütün ixtisaslar üzrə kadr hazırlığını həyata keçirir.

Eyni zamanda yüksək ixtisaslı, mükəmməl nəzəri biliklərə malik, müasir iqtisad elminin incəliklərini dərindən mənimsəyən kadrların hazırlanmasında UNEC ölkəmizin flaqman ali məktəbidir.

Ölkədə ilk dəfə olaraq dünyanın aparıcı universitetlərinin təcrübəsinə əsaslanan və ən müasir texnologiyaların tətbiq olunduğu distant tədris mərkəzi fəaliyyət göstərir. UNEC-in 20 minədək tələbəsinə buradan distant dərslər tədris olunur. Universitetdə 6 ildir ki, elektron universitet modeli uğurla tətbiq olunur. Tədris prosesi tamamilə elektronlaşdırılıb.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin təhsilə, iqtisadiyyata xüsusi diqqət və qayğısı sayəsində digər ali məktəblər kimi, Azərbaycan Dövlət İqtisad Universiteti də sürətli inkişaf yoluna çıxmışdır. Ümummilli lider Heydər Əliyev universitetin 70 illik yubiley tədbirində çıxışı zamanı ölkə iqtisadiyyatını irəli aparmaq, dünyanın mürəkkəb maliyyə, iqtisadi sisteminə qoşulmaq üçün müasir, hazırlıqlı, xarici dil bilən, dünya təcrübəsinə mənimsəmiş gənclərin yetişməsinə kollektiv qarşısında əsas vəzifə kimi qoyub. Bildiyimiz kimi bu vəzifələr UNEC-in inkişaf strategiyasının əsasını təşkil edir və hazırda müvəffəqiyyətlə icra olunur. Azərbaycan Respublikasının Prezidenti, Ulu Öndər yolunun davamçısı cənab İlham Əliyevin böyük qayğı və diqqəti nəticəsində UNEC hazırda öz fəaliyyətində keyfiyyətə yeni bir mərhələyə qədəm qoymuş və nümunəvi təhsil müəssisəsi olmuşdur. Son vaxtlar UNEC-də təhsilin keyfiyyətinin yüksəldilməsi, idarəetmənin təkmilləşdirilməsi, tədris və əmək şəraitinin yaxşılaşdırılması, maddi-texniki bazanın gücləndirilməsi, kadr hazırlığına diqqətin artırılması və beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində həyata keçirilən islahatlar, layihələr cəmiyyət tərəfindən təqdir edilir və dəstəklənir.

Əminəm ki, UNEC-də təhsil alan tələbələr gələcəkdə də ölkəmizin həyatında fəal rol oynayacaqlar, ölkəmizin hərtərəfli inkişafına öz töhfələrini verəcəklər.

Hörmətli Ədalət müəllim!

Sizi və universitetin kollektivini bir daha bu tarixi yubiley münasibətilə səmimi-qəlbdən təbrik edir, böyük uğurlar arzulayıram.

**Hörmətlə,
Cəfər Cəfərov
ADPU-nun rektoru, professor**